

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№275/1

30 mart 2016-cı il

Azərbaycan Respublikası Auditorlar Palatasının 2015-ci il üzrə fəaliyyətinin yekunlarının nəticələri barədə

Azərbaycan Respublikası Pzezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı rəhbər tutaraq, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə müvafiq olaraq ölkə iqtisadiyyatında şəffaflığın artırılması, müstəqil maliyyə nəzarətinin gücləndirilməsi, bununla əlaqədar olaraq auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor kadrlarının hazırlanması və ixtisaslandırılması, beynəlxalq audit standartlarının və qabaqcıl xarici təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətləri üzrə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Auditorlar Palatasının və Palata Şurasının 2016-cı il üzrə iş planının - “Auditorlar Palatasının 2015-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması” barədə 8.4-cü və 24-cü müvafiq bəndlərinin icrası ilə əlaqədar işçi qrupu (Q.Bayramov, F.Qarayev, N.Talıbov, S.Gülməmmədov) tərəfindən Palata Şurasının 2012-ci il 18 dekabr tarixli 238/7 sayılı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyəti barədə illik hesabatın və məruzənin strukturu, hazırlanması və nəşri haqqında Təlimat”a uyğun olaraq hazırlanmış Azərbaycan Respublikası Auditorlar Palatasının 2015-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatı (əlavə olunur) müzakirə edərək və bu məsələyə dair Şura üzvlərinin təkliflərini nəzərə alaraq, Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2015-ci il üzrə fəaliyyəti qənaətbəxş hesab edilsin.
2. Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planında nəzərdə tutulmuş aşağıdakı işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi qeyd edilsin:
 - 1.1 “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasında (2012-2020-ci illər) nəzərdə tutulan tədbirlərin icrası” (Rəhbərlik, Auditorlar Palatasının Şurası yanında Komitələr, Auditorlar Palatasının struktur bölmələri);
 - 1.2.1 “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi və təqdimatı (İşçi qrupu Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə);
 - 1.2.2 “Auditorlar Palatasına daxil olan qanunvericilik və normativ aktlara dair rəylərin hazırlanması” (M.Abbasov, N.Talıbov, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə);
 - 1.2.3 “Auditorlar Palatasının statusunun beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması” (Rəhbərlik, S.Gülməmmədov, Beynəlxalq əlaqələr üzrə Komitə, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə);
 - 1.2.4 “Auditor xidməti sahəsində qadağalar və sanksiyalar sistemi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi” (S.Gülməmmədov, M.Abbasov, Beynəlxalq əlaqələr üzrə Komitə, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə);
 - 1.2.5 “Auditorlar Palatasının fəaliyyətinə nəzarət sisteminin işlənilib hazırlanması” (Q. Bayramov, M.Abbasov, Auditorlar Palatasının Şurası yanında Komitələr);
 - 1.3 “Auditorlar Palatasının maliyyə təminatının gücləndirilməsi” a) Yeni üzvlərin cəlb edilməsi (S.Gülməmmədov, Üzvlük məsələləri üzrə Komitə, V.Rəhimov), b) Peşə kurslarının təşkilinin genişləndirilməsi (S.Gülməmmədov);

- 1.4 “Auditor xidməti ilə əlaqədar təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması” (N.Talıbov, müvafiq struktur bölmələr və Komitələr);
- 1.5 “Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti barədə illik hesabatın hazırlanması” (M.Abbasov, Auditorların Peşə Etikası Komitəsi);
- 1.6 “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2014-cü ilin yekunu üzrə təqdim edilmiş illik hesablara dair icmalın hazırlanması” (R.Cəfərli);
- 1.7 “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2014-cü ilin yekunu üzrə təqdim edilmiş illik hesabatların təhlili və tövsiyələrin hazırlanması” (N.Talıbov, R.Cəfərli);
- 1.8 “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş illik hesablara dair icmalın hazırlanması” (R.Cəfərli);
- 1.9 “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması” (N.Talıbov, R.Cəfərli);
- 1.10 “Sərbəst auditorlar tərəfindən təqdim edilmiş 2015-ci il üzrə gündəliklərin təhlili və tövsiyələrin hazırlanması” (N.Talıbov, R.Cəfərli);
- 1.11 “Auditor xidmətinin aktual problemləri üzrə keçirilmiş sosioloji sorğunun nəticələrinin təhlili və tövsiyələrin hazırlanması” (S.Gülməmmədov, N.Talıbov);
- 1.12 “Audit sistemində hesabatlılığın təkmilləşdirilməsi” (N.Talıbov, R.Cəfərli);
- 1.13. “Auditorların və auditor təşkilatlarının akkreditasiyası və qeydiyyatının beynəlxalq təcrübəyə uyğun təşkili və aparılması” (S.Gülməmmədov, N.Talıbov, Milli auditə dəstək üzrə Komitə);
- 1.14 “E-karguzarlıq sisteminin tətbiqi və E-imza tətbiq olunmaqla sənəd dövriyyəsinin təşkili” (F.Qarayev, V. Rəhimov, İnformasiya və mətbuat üzrə Komitə, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə);
- 1.15 “Palatanın rəsmi internet səhifəsinin imkanlarının və funksiyalarının genişləndirilməsi vasitəsilə maarifləndirmə və məlumatlandırma, habelə interaktiv sorğuların aparılması” (N.Talıbov, F.Qarayev, R.Ələkbərov, Milli auditə dəstək üzrə Komitə, İnformasiya və mətbuat üzrə Komitə, Metodik Komitə);
- 1.16 “Könüllü və əlaqədar xidmətlərin genişləndirilməsi üzrə tədbirlər sisteminin hazırlanması” (S.Gülməmmədov, N.Talıbov, Milli auditə dəstək üzrə Komitə, Metodik Komitə);
- 1.17 “Auditdə qiymətlərin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi” (V.Rəhimov, N.Talıbov, Metodik komitə, Milli auditə dəstək üzrə Komitə Üzvlük məsələləri üzrə Komitə);
- 1.18 “Etik prinsiplərə riayət edilməsinə nəzarət” (M.Abbasov, Auditorların Peşə Etikası Komitəsi);
- 1.19 “2014-cü il üçün auditorların reyting səviyyəsinin müəyyən edilməsi” (N. Talıbov, R.Cəfərli, İnformasiya və mətbuat üzrə Komitə, Milli auditə dəstək üzrə Komitə, Üzvlük məsələləri üzrə Komitə);
- 1.21 “Xarici ölkələrin mühasibat və audit qurumları ilə əməkdaşlıq sazişlərinin bağlanması” (Rəhbərlik, S.Gülməmmədov, Beynəlxalq əlaqələr üzrə Komitə);
- 1.22 “Auditor andının içilməsi prosedurlarının hazırlanması” (Rəhbərlik, S.Gülməmmədov, Üzvlük məsələləri üzrə Komitə);
- 1.23 “Beynəlxalq Audit Standartlarına və Peşəkar Mühasiblərin Etika Məcəlləsinə dair edilmiş son əlavə və dəyişiklikləri mütəmadi qaydada auditorlara çatdırılmasının təşkili” (N.Talıbov, S.Gülməmmədov, Beynəlxalq standartlar üzrə Komitə);
- 1.24 “Auditorlar Palatasına assosiativ və fəxri üzvlərin təşkili” (S.Gülməmmədov V.Rəhimov, Üzvlük məsələləri üzrə Komitə);
- 1.25 “Auditin statistik göstəricilər sisteminin tətbiqi” (R.Cəfərli, N.Talıbov, İnformasiya və mətbuat üzrə Komitə);
- 1.27 “Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı tədbirlərin görülməsi” (Q.Bayramov, N.Talıbov, M.Abbasov, S.Gülməmmədov R.Cəfərli);
- 2.2 “Beynəlxalq Audit Standartlarına və Peşəkar Mühasiblərin Etika Məcəlləsinə dair

- edilmiş son əlavə və dəyişikliklər daxil edilməklə auditorların ixtisasartırma proqramının təkmilləşdirilməsi” (S.Gülməmmədov, N.Talıbov, Auditorların peşə etikas Komitəsi, Beynəlxalq əlaqələr üzrə Komitə);
- 2.3 “Milli auditor təşkilatları üçün nümunəvi firmadaxili audit standartlarının hazırlanması” (N.Talıbov, Milli auditə dəstək üzrə Komitə, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə, Metodik Komitə, Beynəlxalq əlaqələr üzrə Komitə);
 - 2.4 “Beynəlxalq Standartların tətbiqinə dair IFAC-ın və digər peşəkar qurumların metodiki vəsaitlərinin tərcüməsi və tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi” (N.Talıbov, V.Rəhimov, İşçi qrupu);
 - 2.4.1 “Beynəlxalq audit standartlarının 2013-cü il üzrə versiyasının tərcüməsi” (N.Talıbov, V.Rəhimov, İşçi qrupu);
 - 3.2 “Auditin keyfiyyətinə ictimai nəzarətin təşkili” (Rəhbərlik, M.Abbasov, Keyfiyyətə nəzarət Komitəsi, İnformasiya və mətbuat üzrə Komitə, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə, Milli auditə dəstək üzrə Komitə);
 - 3.3 “Palatanın araşdırma və intizam proseslərinin IFAC-ın tələblərinə uyğun olaraq təkmilləşdirilməsi” (M.Abbasov, N.Talıbov, T.Əmiraslanov, Auditorların peşə etikas Komitəsi);
 - 3.4 “Auditorların korrupsiyaya qarşı mübarizə aparan orqanlarla əməkdaşlığının gücləndirilməsi” (M.Abbasov, Mübahisə və apellyasiyalar üzrə Komitə, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə);
 - 3.5 “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun sərbəst auditorlar və auditor təşkilatları qarşısında yaratdığı öhdəliklərin tam yerinə yetirilməsinin davamlı təminatı (M.Abbasov, Keyfiyyətə nəzarət Komitəsi, Auditorların peşə etikas Komitəsi, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə);
 - 3.6 “Turizm üzrə sahəvi audit proqramının hazırlanması” (N.Talıbov, A.Cəfərov, Metodik Komitə);
 - 3.7 “Əlaqəli xidmətlərin göstərilməsini tənzimləyən normativ metodik bazanın yaradılması” (S.Gülməmmədov, N.Talıbov, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə, Milli auditə dəstək üzrə Komitə, Metodik Komitə);
 - 3.8 “Auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətlərinin yoxlanılması və aparılmış yoxlamalara dair icmalın hazırlanması” (M.Abbasov);
 - 3.9 “Təsərrüfat subyektlərində 2014-cü ildə aparılmış auditlər barədə vahid məlumatların reyestrinin hazırlanması” (R.Cəfərli, N.Talıbov);
 - 3.10 “Məcburi audit subyektləri olan auditor təşkilatlarının auditedən keçmə və auditorların peşə məsuliyyətlərinin icbari sığortalanması vəziyyətlərinin araşdırılması” (S.Gülməmmədov);
 - 4.1 “2015-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramının və qrafikin hazırlanması” (S.Gülməmmədov, İxtisasartırma Komissiyası);
 - 4.2 “Auditor adı almaq üçün imtahanların təşkili” (S.Gülməmmədov, imtahan komissiyası);
 - 4.3 “Auditorların ixtisasartırma kurslarının keçirilməsi” (S.Gülməmmədov, İxtisasartırma Komissiyası);
 - 4.4 “Auditor təşkilatlarının əməkdaşları (assisentlər, mütəxəssislər) üçün ixtisasartırma kurslarının keçirilməsi” (S.Gülməmmədov, İxtisasartırma Komissiyası);
 - 4.5 “Daxili audit kurslarının keçirilməsi” (S.Gülməmmədov, N.Talıbov, V.Rəhimov, İxtisasartırma Komitəsi);
 - 4.6 “Mühasibat uçotu kurslarının keçirilməsi” (S.Gülməmmədov, N.Talıbov, V.Rəhimov);
 - 4.7 “Müvafiq ali təhsil müəssisələrində gənc auditor kadrlarının hazırlanması işinə dəstək və peşənin təbliği” (S.Gülməmmədov, N.Talıbov, Milli auditə dəstək üzrə Komitə, Gənclərlə iş üzrə Komitə);
 - 5.1 “IFAC-a təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların

- hazırlanması və göndərilməsi” (S.Gülməmmədov, N.Talıbov, V.Rəhimov, Keyfiyyətə nəzarət Komitəsi, Auditorların peşə etikas Komitəsi, Beynəlxalq standartlar üzrə Komitə, müvafiq struktur bölmələr);
- 5.2 “Beynəlxalq audit və mühasibat qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi” (Rəhbərlik, S.Gülməmmədov, V.Rəhimov);
 - 5.3 “Müvafiq əməkdaşlıq sazişlərinə əsasən tərəfdaşlarla birgə tədbirlərin həyata keçirilməsi” (S.Gülməmmədov, T.Əmiraslanov, V.Rəhimov, müvafiq struktur bölmələr, Beynəlxalq əlaqələr üzrə Komitə, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə);
 - 5.4 “IFAC, EFAA və digər beynəlxalq qurumların keçirildiyi sorğularda iştirak edilməsi” (N.Talıbov, S.Gülməmmədov, Beynəlxalq əlaqələr üzrə Komitə, müvafiq komitə və struktur bölmələr);
 - 6.1.2 “Beynəlxalq audit standartlarının 2013-cü il üzrə versiyasının nəşri” (Redaksiya heyəti);
 - 6.1.4 “Audit. Qanunvericilik və normativ sənədlər toplusu” kitabının VIII cildinin nəşri (N.Talıbov);
 - 6.2 “Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, “dəyirmi masa”ların və seminarların təşkil” (S.Gülməmmədov, N.Talıbov, müvafiq struktur bölmələr və komitələr);
 - 6.3.1 Auditin inkişafı və mövcud problemləri barədə KİV-də materialların verilməsi və müzakirələrin keçirilməsi (Q.Bayramov, S.Gülməmmədov, müvafiq struktur bölmələr və komitələr);
 - 6.3.2 “Audite dair reklam xarakterli materialların KİV-də yerləşdirilməsi” (S.Gülməmmədov, V.Rəhimov);
 - 6.3.3 “Auditorlar Palatasının öz fəaliyyəti barədə mətbuat konfranslarının və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin keçirilməsi ” (Rəhbərlik, işçi qrupu);
 - 6.3.4 “Auditin sənədləşdirilməsi (Nümunəvi audit faylı) kitabının hazırlanması” (İ.Bayramov, N.Abbaslı, V.Kərimov);
 - 7.1 “IFAC, EFAA və digər beynəlxalq qurumların yeniliklərinin Palatanın internet səhifəsində yerləşdirilməsi” (N.Talıbov, S.Gülməmmədov, İ.Zeynallı, Beynəlxalq Standartlar üzrə Komitə);
 - 7.2 “Sərbəst auditorların və auditor təşkilatlarının hesabatlarına dair 2013-cü il üzrə informasiya bazasının hazırlanması ” (R.Cəfərli);
 - 7.3 “Auditorlar Palatasının internet səhifəsinin təkmilləşdirilməsi və onun fasiləsiz fəaliyyətinin təmin edilməsi” (Q.Bayramov, İ.Zeynallı, müşavirlər, V.Rəhimov, struktur bölmələr);
 - 7.4 “Auditorlar Palatasının internet səhifəsində interaktiv sorğuların aparılması” (N.Talıbov, S.Gülməmmədov, İ.Zeynallı);
 - 7.5 “Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorlar haqqında məlumatların yeniləşdirilməsi və Palatanın internet səhifəsində yerləşdirilməsi” (S.Gülməmmədov, F.Qarayev, İ.Zeynallı);
 - 8.1 “Auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənilib hazırlanması və həyata keçirilməsi” (Keyfiyyətə nəzarət Komitəsi, Milli audite dəstək üzrə Komitə);
 - 8.2 “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silsilə seminarların keçirilməsi” (Beynəlxalq standartlar üzrə Komitə, S.Gülməmmədov);
 - 8.3 “Audite dair kitab və broşurların hazırlanması və nəşri” (Müvafiq komitələr, N.Talıbov);
 - 8.5 “Auditorlar və audit mütəxəssisləri üçün xarici dil (ingilis dili) kurslarının keçirilməsi” (Rəhbərlik, S.Gülməmmədov, V.Rəhimov);
 - 8.6 “Auditorlar Palatası Şurasının qərarlarının və auditin inkişafı ilə əlaqədar mühüm sənədlərin ingilis və rus dillərində Palatanın internet səhifəsində yerləşdirilməsi” (Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə, İnformasiya və mətbuat üzrə Komitə, F.Qarayev, müvafiq struktur bölmələr);
 - 8.7 “Yerli tərəfdaşlarla əməkdaşlıq sazişlərinin bağlanması” (Dövlət orqanları və

ictimaiyyətlə əlaqələr üzrə Komitə, S.Gülməmmədov);

- 8.8 "Auditin aktual problemləri və onların həlli yolları barədə müvafiq dövlət orqanlarının rəsmi nümayəndələri ilə tədbirlərin həyata keçirilməsi və görüşlərin təşkili" (Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə Komitə, Q.Bayramov, müvafiq struktur bölmələr);

- 8.9 "Auditorlar Palatası üzvlərinə məsləhət xidmətləri və hüquqi yardımın göstərilməsi" (Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə, M.Abbasov, S.Gülməmmədov);

- 8.12 "IFAC tərəfindən Peşəkar Mühasiblərin Etika Məcəlləsinin, ona edilən yeniliklərin əldə olunması və tətbiqi ilə bağlı tövsiyələrin verilməsi" (Metodik Komitə);

- 8.13 "Xarici tərəfdaşlarla əlaqələrin intensivləşdirilməsi və yeni əlaqələrin yaradılması" (Beynəlxalq əlaqələr üzrə Komitə);

- 9.1 "Auditorlar Palatasının struktur bölmələrinin 2014-cü il üzrə iş fəaliyyətinin yekununa dair hesabatlarının hazırlanması" (Q.Bayramov, F.Qarayev, N.Talıbov, R.Ələkbərov, struktur bölmələr);

- 9.2 "Palata üzrə telefon kitabçasının hazırlanması və nəşri" (S.Gülməmmədov, F.Qarayev);

- 9.3 "Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması (Q.Bayramov, işçi qrupu);

- 9.4 "Auditorlar Palatasının 2014-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması və onun auditinin aparılması" (V.Rəhimov),

- 9.5 "Auditorlar Palatasında daxili nəzarətin həyata keçirilməsi" (Q.Bayramov, S.Gülməmmədov, İ.Məmmədova, F.Qarayev);

- 9.6 "Struktur bölmələrinin 2015-ci il üzrə fəaliyyəti barədə rüblük hesabatların hazırlanması, onların təhlili və tövsiyələrin verilməsi" (Struktur bölmələr Q.Bayramov, F.Qarayev, N.Talıbov);

- 9.7 "2016-2018-ci illər üçün Auditorlar Palatasının iş planının hazırlanması" (Q.Bayramov, F.Qarayev, N.Talıbov, struktur bölmələr, komitələr).

3. Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının aşağıda göstərilən müvafiq bəndlərində qeyd olunmuş işlərin tam yerinə yetirilmədiyinə görə Palatanın 2016-cı il üzrə iş planına daxil edilməsi nəzərə alınsın və müvafiq məsul şəxslər işlərində yol verilmiş gecikmə hallarının qarşısının alınması üçün əməli tədbirlər görsünlər:

- 1.3.c Auditorlar Palatasının maliyyə təminatının gücləndirilməsi: Donor yardımları (V.Rəhimov, Beynəlxalq əlaqələr üzrə Komitə);

- 1.20 Sahələr və regionlar üzrə məcburi auditdən keçmənin vəziyyətinə dair analitik informasiya sisteminin yaradılması (R.Cəfərli, N.Talıbov, informasiya və mətbuat üzrə Komitə, Metodik Komitə);

- 2.1 Auditor xidmətinin keyfiyyətinə nəzarətin beynəlxalq təcrübə əsasında həyata keçirilməsi (F.Məmmədov, Keyfiyyətə nəzarət Komitəsi);

- 2.4.3 Kiçik və orta müəssisələrdə BAS-ın tətbiqinə dair təlimatın tərcüməsi (N.Talıbov, V.Rəhimov, işçi qrupu);

- 3.1 IFAC-ın 1 N-li Üzvlüyə dair Öhdəlik Tələblərinə (SMO) müvafiq olaraq təsdiq edilmiş plana əsasən auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə yoxlamaların aparılması və yoxlamalara dair icmalın hazırlanması (il ərzində, dekabr 2016, F.Məmmədov, Keyfiyyətə Nəzarət Komitəsi);

- 3.11 Azərbaycanda auditor xidməti bazarının təhlili (S.Gülməmmədov, Milli audite dəstək üzrə Komitə, Qanunvericilik və hüquqi məsələlər üzrə Komitə, Mübahisə və Apellyasiyalar üzrə Komitə);

- 4.6 Mühasibat uçotu kurslarının keçirilməsi (S.Gülməmmədov, N.Talıbov, V.Rəhimov);

- 6.1.1 IFAC-ın Peşəkar Mühasiblərin Etika Məcəlləsinin nəşri (2014, Redaksiya heyəti);

- 6.1.5 Sahəvi audit proqramlarının 4-cü nəşri (N.Talıbov);

- 8.4 Haqsız rəqabət hallarının aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi (Auditorların peşə etikası Komitəsi, Milli audite dəstək üzrə Komitə, müvafiq struktur bölmələr);

- 8.10 Üzvlər tərəfindən ödənilən üzvlük haqlarının müəyyən edilməsi və onların toplanması istiqamətində təkmilləşdirici təkliflərin verilməsi və müvafiq mexanizm işləməklə təlimatların hazırlanması (Üzvlük məsələləri üzrə Komitə, V.Rəhimov).

4. Auditorlar Palatası sədrinin 2016-cı il 29 yanvar tarixli 1/3 sayılı sərəncamına əsasən və Palatanın struktur bölmələrinin təsdiq olunmuş Əsasnamələrinə müvafiq olaraq vəzifə və iş bölgüsündə aparılmış təkmilləşdirilməni nəzərə alaraq struktur bölmələrin rəhbərlərinə (Q.Bayramov, N.Talıbov, F.Qarayev, M.Abbasov, S.Gülməmmədov, V.Rəhimov, R.Cəfərli, F.Məmmədov) tapşırılsın ki, 2016-cı il üzrə iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasını təmin etsinlər;

5. "Auditorlar Palatasının 2015-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat"ın iki həftə müddətində nəşr olunması, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və aidiyyəti qurumlara təqdim edilməsi məqsədemüvafiq hesab edilsin;

6. Aparatın rəhbəri Q.Bayramova, sədrin müşaviri F.Qarayevə, Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi S.Gülməmmədova və Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimova tapşırılsın ki, "Auditorlar Palatasının 2015-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat"ın bir ay müddətində ingilis və rus dillərində tərcüməsinin hazırlanıb Palatanın internet sahifəsində yerləşdirilməsini təmin etsinlər;

7. Auditorlar Palatası Aparatının rəhbəri Q.Bayramova, sədrin müşaviri F.Qarayevə, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova və Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi S.Gülməmmədova tapşırılsın ki, Auditorlar Palatasının 2015-ci il üzrə fəaliyyətinin yekunlarını əks etdirən hesabatın ictimaiyyətə açıqlanması məqsədilə Palatanın internet sahifəsində yerləşdirilməsini və həmin hesabatın qısa icmalının "İqtisadiyyat" qəzetində və digər KİV-də dərc etdirilməsini təmin etsinlər;

8. 2015-ci il ərzində Auditorlar Palatasının Şurası yanında Qanunvericilik və hüquqi məsələlər üzrə Komitənin (E.İbrahimov), Beynəlxalq Standartlar üzrə Komitənin (N.Abbaslı), Auditorların ixtisasartırma Komitəsinin (A.Qurbanov), Beynəlxalq əlaqələr üzrə Komitənin (L.Bayramova), Milli auditə dəstək üzrə Komitənin (Z.Hüseynov), Mübahisə və apellyasiyalar üzrə Komitənin (A.Musayev) işləri müsbət qiymətləndirilsin;

9. Auditorlar Palatasının Şurası yanında komitələrin işlərinə təhkim edilmiş məsul şəxslərə (Q.Bayramov, N.Talıbov, F.Qarayev, M.Abbasov, S.Gülməmmədov, V.Rəhimov) tapşırılsın ki, təhkim olunduqları komitələrin işlərinin canlandırılması üçün müvafiq tədbirlər görsünlər və 2016-cı ilin I yarımilliyinin yekunlarına dair hesabatda əks etdirilməklə Palatanın Şura iclasında müzakirə edilməsi məqsədemüvafiq hesab edilsin;

10. Auditorlar Palatasına üzvlük haqlarını vaxtında ödəməyən auditor təşkilatlarından və sərbəst auditorlardan tələb edilsin ki, üzvlük haqlarının müəyyən edilmiş müddətdə və tam ödənilməsini təmin etsinlər;

11. Auditorlar Palatasının Şurası yanında Auditin keyfiyyətinə nəzarət Komitəsinə (E.Əliyev) və Auditorlar Palatasının Auditin keyfiyyətinə nəzarət şöbəsinə (F.Məmmədov) tapşırılsın ki, auditin keyfiyyətinə nəzarət işlərini Beynəlxalq audit standartlarının və Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun qurmaqla Palatanın növbəti Şura iclasında onların hesabatları müzakirə edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV